

# **AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA**

## **ALİ ATTESTASIYA KOMİSSİYASI RƏYASƏT HEYƏTİNİN**

**19 fevral 2021-ci il tarixli**

### **QƏRARI**

1. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.12.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin Siyahısı”nda və “Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı Siyahıların 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

“6. İddiaçının ali təhsil haqqında diplomunun notariat qaydasında təsdiq edilmiş surəti. Xaricdə təhsil almış iddiaçı üçün əlavə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair verilmiş sənədin notariat qaydasında təsdiq edilmiş surəti (keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin ali təhsil müəssisələri tərəfindən 1991-1992-ci tədris ili və ondan əvvəlki illərdə verilmiş təhsil sənədlərinə münasibətdə kvalifikasiyaların tanınması tələb edilmir);”

2. “Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“7. Elmlər doktoru elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru diplomunun notariat qaydasında təsdiq edilmiş surəti. Elmi dərəcəsinə xaricdə almış iddiaçı üçün əlavə olaraq elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması barədə Komissiya tərəfindən verilmiş sənədin surəti (01.02.1994-cü il tarixinə qədər elmi dərəcəsinə keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə almış iddiaçılara münasibətdə elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması tələb edilmir);”

2.2. "İddiaçının doktorantura (dissertantlıq yolu ilə) təhsilini təsdiq edən sənədinin surəti və onun notariat qaydasında təsdiq edilmiş tərcüməsi;" ilə bağlı nəzərdə tutulan 8-ci bəndi çıxarılsın.

3. "Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"7. İddiaçının fəlsəfə doktoru və/və ya elmlər doktoru elmi dərəcəsi diplomlarının notariat qaydasında təsdiq edilmiş surəti. Elmi dərəcəsinə xaricdə almış iddiaçı üçün əlavə olaraq elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması barədə Komissiya tərəfindən verilmiş sənədin surəti (01.02.1994-cü il tarixinə qədər elmi dərəcəsinə keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə almış iddiaçılara münasibətdə elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması tələb edilmir);";

3.2. 8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"8. Professor elmi adı iddiaçısı üçün dosent attestatının notariat qaydasında təsdiq edilmiş surəti. Dosent elmi adını xaricdə almış iddiaçı üçün əlavə olaraq elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması barədə Komissiya tərəfindən verilmiş sənədin surəti (01.02.1994-cü il tarixinə qədər elmi adını keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə almış iddiaçılara münasibətdə elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması tələb edilmir);".

Azərbaycan Respublikasının Prezidenti yanında  
Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin  
31.01.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş,  
19.02.2021-ci il tarixli qərarı ilə əlavə və  
dəyişikliklər edilmişdir.

**Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası  
və ya təkrarattestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının  
Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin  
S İ Y A H I S I**

1. İddiaçının şəxsi ərizəsi və ya iş yerindən vəsatət məktubu;
2. İddiaçının şəxsiyyət vəsiqəsinin (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün pasportun) surəti;
3. İddiaçının şəxsi məlumat vərəqi (işləyənlər üçün əsas iş yerində möhürlə təsdiq olunmalıdır) (AAK tərəfindən təsdiq olunan Forma əsasında doldurulmalıdır);
4. İddiaçının (Azərbaycan Respublikasının vətəndaşları üçün) əmək kitabçasının əsas iş yerində təsdiq olunmuş surəti (işləməyənlər üçün isə notariat qaydasında təsdiq edilmiş surəti);
5. Xarici ölkədə verilmiş və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) elmi dərəcə haqqında sənəd və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
6. İddiaçının ali təhsil haqqında diplomunun notariat qaydasında təsdiq edilmiş surəti. Xaricdə təhsil almış iddiaçı üçün əlavə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair verilmiş sənədin notariat qaydasında təsdiq edilmiş surəti (keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin ali təhsil müəssisələri tərəfindən 1991-1992-ci tədris ili və ondan əvvəlki illərdə verilmiş təhsil sənədlərinə münasibətdə kvalifikasiyaların tanınması tələb edilmir);
7. Elmlər doktoru elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru diplomunun notariat qaydasında təsdiq edilmiş surəti. Elmi dərəcəsinə xaricdə almış iddiaçı üçün əlavə olaraq elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması barədə Komissiya tərəfindən verilmiş sənədin surəti (01.02.1994-cü il tarixinə qədər elmi dərəcəsinə keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə almış iddiaçılara münasibətdə elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması tələb edilmir);
8. Xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün qeydiyyat vərəqi (Əlavə 6.1 və Əlavə 6.1.1);
9. Dissertasiyanın mövzusunə dair dərc olunmuş elmi işlərin müvafiq qaydada tərtib edilmiş siyahısı (o cümlədən elektron daşıyıcıda) (Əlavə 6.2);
10. Dissertasiyanın mövzusunə dair dərc olunmuş elmi və tədris-metodiki işlərin surətləri (o cümlədən elektron daşıyıcıda);
11. Dissertasiyanın orijinal versiyasının surəti – 1 nüsxə (o cümlədən elektron daşıyıcıda);
12. Dissertasiyanın əsas məzmununu Azərbaycan dilində əks etdirən referat (fəlsəfə doktoru dissertasiyası üçün otuz min işarə, elmlər doktoru dissertasiyası üçün altmış min işarə) – 5 nüsxə (o cümlədən elektron daşıyıcıda);
13. İddiaçının attestasiya işində olan sənədlərin siyahısı (Əlavə 6.3).

**Xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün qeydiyyat vərəqi**

İddiaçının adı, atasının adı, soyadı:	
Doğulduğu tarix və cinsi:	Vətəndaşlığı:
Dissertasiyanın adı:	
Dissertasiya müdafiəsinin keçirildiyi yer (ölkə, şəhər), təşkilat və tarix:	Tanınma üçün təqdim edilən sənədin nömrəsi və verilmə tarixi:
Tanınması iddia olunan elmi dərəcə, ixtisasın şifri və adı, elm sahəsi:	İxtisasın şifri və adı göstərilməklə elm sahəsi üzrə əvvəlki elmi dərəcənin verildiyi tarix və diplomun nömrəsi:
<p align="center">Vəsətət qaldıran elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsinin elmi katibi:</p> <p align="center">_____</p> <p align="center">(imza)</p>	

M.Y.

Tarix

AAK-da doldurulur:

Attestasiya işinin AAK-a daxil olduğu tarix:	Attestasiya işinin nömrəsi:
AAK Rəyasət Heyəti və ya Kollegiyasının qərarı:	Şəhadətnamənin nömrəsi:
_____	_____
(tarix)	(protokol nömrəsi)

Qeyd:

1. Qeydiyyat vərəqi elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi tərəfindən doldurulur. Elmi katibin imzası həmin elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsinin əsas möhürü ilə təsdiq edilir;
2. Dissertasiyanın mövzusu iki ixtisası əhatə etdikdə hər iki ixtisas qeyd edilir;
3. Qeydiyyat vərəqi kağız və elektron daşıyıcıda təqdim olunur.

**Xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün qeydiyyat vərəqi**

İddiaçının adı, atasının adı, soyadı:	
Doğulduğu tarix və cinsi:	Vətəndaşlığı:
Dissertasiyanın adı:	
Dissertasiya müdafiəsinin keçirildiyi yer (ölkə, şəhər), təşkilat və tarix:	Tanınma üçün təqdim edilən sənədin nömrəsi və verilmə tarixi:
Tanınması iddia olunan elmi dərəcə, ixtisasın şifri və adı, elm sahəsi:	İxtisasın şifri və adı göstərilməklə elm sahəsi üzrə əvvəlki elmi dərəcənin verildiyi tarix və diplomun nömrəsi:
İddiaçı: _____	
(imza)	

Tarix

AAK-da doldurulur:

Attestasiya işinin AAK-a daxil olduğu tarix:	Attestasiya işinin nömrəsi:
AAK Rəyasət Heyəti və ya Kollegiyasının qərarı: _____ (tarix) _____ (protokol nömrəsi)	Şəhadətnamənin nömrəsi:

Qeyd:

1. Qeydiyyat vərəqi iddiaçı tərəfindən doldurulur;
2. Dissertasiyanın mövzusu iki ixtisası əhatə etdikdə hər iki ixtisas qeyd edilir;
3. Qeydiyyat vərəqi kağız və elektron daşıyıcıda təqdim olunur.

\_\_\_\_\_dərç olunmuş elmi işlərinin  
(iddiaçının elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı)

**S İ Y A H I S I**

Sıra nömrəsi	İşin tam adı	İşin növü	İşin çap və ya dərç olunduğu nəşrin adı, yeri	Elmi nəşrin tarixi	Elmi nəşrin nömrəsi	İşin həcmi (işarə sayı) və səhifəsi	Həmmüəlliflər	Elmi nəşrin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin adı (internetdəki mənbənin linki göstərilməklə)
1.								
2.								
3.								

Müəllif

\_\_\_\_\_  
(imza)\_\_\_\_\_  
(adı, atasının adı, soyadı)

Qeyd:

"İşin növü" sütunundakı məlumatlar xronoloji qaydada aşağıdakı ardıcılıq gözlənilməklə tərtib edilir:  
- elmi məqalə, konfrans materialı, tezis, monoqrafiya, kitab, patent və s.

\_\_\_\_\_ xarici ölkədə verilmiş elmi dərəcə haqqında  
(iddiaçının adı, atasının adı, soyadı)

sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınmasına dair attestasiya işində  
olan sənədlərin

### S İ Y A H I S I

Sıra nömrəsi	Sənədin adı	Vərəqlərin sayı	Sənədlərin başlanğıc səhifəsi
1.			
2.			
3.			

İddiaçı \_\_\_\_\_  
(imza) (adı, atasının adı, soyadı)

Tarix

Sənədlərin Azərbaycan Respublikasının Prezidenti  
yanında Ali Attestasiya Komissiyasına göndərildiyi tarix \_\_\_\_\_  
(gün) (ay) (il)

Qeyd:

Siyahıdakı sənədlər "Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin Siyahısı"na uyğun ardıcılıqla sıralanır və vərəqlərin üz səhifələri qələmlə nömrələnir.

## İDDİAÇININ ŞƏXSİ MƏLUMAT VƏRƏQİ

Soyadınız \_\_\_\_\_

Adınız \_\_\_\_\_

Atanızın adı \_\_\_\_\_

Əvvəlki soyadınız  
(dəyişmişinizsə, nə vaxt)

Doğulduğunuz tarix (gün, ay, il)  
və yer (ölkə, şəhər, rayon,  
qəsəbə, kənd)

Cinsiniz

Vətəndaşlığınız  
(dəyişmişinizsə, nə vaxt)

Ağ fonda  
rəngli  
fotoşəkil

(40 mm x 60 mm)

### Ali təhsiliniz

Ali təhsil müəssisəsinin adı, fakültə	Təhsil dövrü		Təhsil haqqında sənəd üzrə ixtisasınız və peşəniz	Təhsil haqqında sənədin nömrəsi, verildiyi tarix (gün, ay, il)
	daxil olduğunuz tarix	bitirdiyiniz tarix		

### Əlavə təhsiliniz (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak)

Təhsil müəssisəsinin adı	Təhsil dövrü		Təhsil proqramının adı (istiqaməti)	Müvafiq təhsil sənədlərinin (diplom, sertifikat, arayış və s.) nömrəsi, verildiyi tarix (gün, ay, il)
	daxil olduğunuz tarix	bitirdiyiniz tarix		

### Elmi dərəcəiniz və elmi adınız

Elmi dərəcə, elmi ad (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)	Diplomun, attestatın nömrəsi	Verildiyi tarix	Harada və kim tərəfindən verilmişdir

Hansı xarici dilləri bilirsiniz və nə dərəcədə	Dillər		Bilmə dərəcəsi (zəif, yaxşı, sərbəst)	







Əmək (peşə) fəaliyyəti ilə bağlı konfrans, seminar və s. tədbirlərdə iştirakınız \_\_\_\_\_

\_\_\_\_\_

Dövlət təltifləriniz və mükafatlarınız, fəxri adlarınız (nə vaxt və nə ilə təltif edilmisiniz)

\_\_\_\_\_

Hərbi xidmətə münasibətiniz, hərbi rütbəniz və verildiyi tarix (gün, ay, il) \_\_\_\_\_

\_\_\_\_\_

Cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə \_\_\_\_\_

\_\_\_\_\_

Əlavə etmək istədiyiniz məlumat \_\_\_\_\_

\_\_\_\_\_

Şəxsiyyət vəsiqənin seriyası, nömrəsi \_\_\_\_\_

\_\_\_\_\_

Qeydiyyatda olduğunuz ünvan və ev telefonunuz \_\_\_\_\_

\_\_\_\_\_

Faktiki yaşadığınız ünvan və ev telefonunuz \_\_\_\_\_

\_\_\_\_\_

İş tel.: \_\_\_\_\_ Mob.tel.: \_\_\_\_\_

Elektron poçt ünvanınız \_\_\_\_\_

\_\_\_\_\_

tarix

20\_\_il

şəxsin imzası

Qeyd:

1. Yaxın qohumlar haqqında qeyd yazılarkən işləməyən və vəfat etmiş şəxslərin sonuncu iş yerləri və vəzifələri göstərilməlidir. Yaxın qohumların tələbə, məktəbli, azyaşlı olduğu və ya heç vaxt işləmədiyi hallarda, bu barədə müvafiq qeyd iş yeri və vəzifə bölməsində aparılmalıdır.

2. Şəxs məlumatları düzgün doldurulmalı və sonrakı bütün dəyişikliklər haqqında dissertasiya şurasına (sənədləri Ali Attestasiya Komissiyasında olduqda Komissiyaya) məlumat verməlidir.

3. İddiaçının şəxsi məlumat vərəqi əsas iş yerində (işləməyənlər üçün işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində) möhürlə təsdiq olunmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında  
Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin  
31.01.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş,  
19.02.2021-ci il tarixli qərarı ilə əlavə və  
dəyişikliklər edilmişdir.

**Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya  
əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında  
Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin**

**S İ Y A H I S I**

1. İddiaçının şəxsi ərizəsi və ya iş yerindən vəsatət məktubu;
2. İddiaçının şəxsiyyət vəsiqəsinin (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün pasportun) surəti;
3. İddiaçının şəxsi məlumat vərəqi (işləyənlər üçün əsas iş yerində möhürlə təsdiq olunmalıdır) (AAK tərəfindən təsdiq olunan Forma əsasında doldurulmalıdır);
4. İddiaçının (Azərbaycan Respublikasının vətəndaşları üçün) əmək kitabçasının əsas iş yerində təsdiq olunmuş surəti (işləməyənlər üçün isə notariat qaydasında təsdiq edilmiş surəti);
5. Xarici ölkədə verilmiş və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) elmi ad haqqında sənəd və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
6. İddiaçının ali təhsil haqqında diplomunun notariat qaydasında təsdiq edilmiş surəti. Xaricdə təhsil almış iddiaçı üçün əlavə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair verilmiş sənədin notariat qaydasında təsdiq edilmiş surəti (keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin ali təhsil müəssisələri tərəfindən 1991-1992-ci tədris ili və ondan əvvəlki illərdə verilmiş təhsil sənədlərinə münasibətdə kvalifikasiyaların tanınması tələb edilmir);
7. İddiaçının fəlsəfə doktoru və/və ya elmlər doktoru elmi dərəcəsi diplomlarının notariat qaydasında təsdiq edilmiş surəti. Elmi dərəcəsinə xaricdə almış iddiaçı üçün əlavə olaraq elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması barədə Komissiya tərəfindən verilmiş sənədin surəti (01.02.1994-cü il tarixinə qədər elmi dərəcəsinə keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə almış iddiaçılara münasibətdə elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması tələb edilmir);
8. Professor elmi adı iddiaçısı üçün dosent attestatının notariat qaydasında təsdiq edilmiş surəti. Dosent elmi adını xaricdə almış iddiaçı üçün əlavə olaraq elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması barədə Komissiya tərəfindən verilmiş sənədin surəti (01.02.1994-cü il tarixinə qədər elmi adını keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə almış iddiaçılara münasibətdə elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması tələb edilmir);
9. Xarici ölkədə verilmiş elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün qeydiyyat vərəqi (Əlavə 7.1 və Əlavə 7.1.1);
10. İddiaçının dərc olunmuş elmi və tədris-metodiki işlərinin müvafiq qaydada tərtib edilmiş siyahısı (o cümlədən elektron daşıyıcıda) (Əlavə 7.2);
11. İddiaçının dərc olunmuş elmi və tədris-metodiki işlərinin surətləri (o cümlədən elektron daşıyıcıda);
12. İddiaçının attestasiya işində olan sənədlərin siyahısı (Əlavə 7.3).

**Xarici ölkədə verilmiş elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün qeydiyyat vərəqi**

İddiaçının adı, atasının adı, soyadı:	
Doğulduğu tarix və cinsi:	Vətəndaşlığı:
Tanınması iddia olunan elmi ad, ixtisas şifri və adı, elm sahəsi:	Tanınma üçün təqdim edilən sənədin tarixi və qeydiyyat nömrəsi:
Tanınması iddia olunan elmi adı vermiş xarici təşkilatın adı, yerləşdiyi ölkə və şəhər:	
Elmi adın verildiyi fəaliyyət növü: _____ elmi və ya elmi-pedaqoji	
İddiaçının vəzifəsi və iş yeri:	İş stajı: Elmi: _____ il Elmi pedaqoji: _____ il Yaradıcılıq: _____ il
İxtisasın şifri və adı göstərilməklə elm sahəsi üzrə əvvəlki elmi adın verildiyi tarix və sənədin nömrəsi:	
Elmi dərəcəsi:	
Fəşəfə doktoru: _____ (ixtisasın şifri və adı, elm sahəsi)	
_____ (diplomun nömrəsi, verildiyi tarix)	
Elmlər doktoru: _____ (ixtisasın şifri və adı, elm sahəsi)	
_____ (diplomun nömrəsi, verildiyi tarix)	
Vəsətət qaldıran elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsinin elmi katibi:	
_____ (imza)	

M.Y.

Tarix

Aşağıdakı cədvəl AAK-da doldurulur:

Attestasiya işinin AAK-a daxil olduğu tarix:	Attestasiya işinin nömrəsi:
AAK Rəyasət Heyəti və ya Kollegiyasının qərarı: _____ (tarix)	Şəhadətnamənin nömrəsi: _____ (protokol nömrəsi)

Qeyd:

1. Qeydiyyat vərəqi elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi tərəfindən doldurulur. Elmi katibin imzası həmin elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsinin əsas möhürü ilə təsdiq edilir;
2. Qeydiyyat vərəqi kağız və elektron daşıyıcıda təqdim olunur.

**Xarici ölkədə verilmiş elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün qeydiyyat vərəqi**

İddiaçının adı, atasının adı, soyadı:	
Doğulduğu tarix və cinsi:	Vətəndaşlığı:
Tanınması iddia olunan elmi ad, ixtisas şifri və adı, elm sahəsi:	Tanınma üçün təqdim edilən sənədin tarixi və qeydiyyat nömrəsi:
Tanınması iddia olunan elmi adı vermiş xarici təşkilatın adı, yerləşdiyi ölkə və şəhər:	
Elmi adın verildiyi fəaliyyət növü: _____ elmi və ya elmi-pedaqoji	
İddiaçının vəzifəsi və iş yeri:	İş stajı: Elmi: _____ il Elmi pedaqoji: _____ il Yaradıcılıq: _____ il
İxtisasın şifri və adı göstərilməklə elm sahəsi üzrə əvvəlki elmi adın verildiyi tarix və sənədin nömrəsi:	
<p align="center"><b>Elmi dərəcəsi:</b></p> <p>Fəşəfə doktoru: _____ (ixtisasın şifri və adı, elm sahəsi)</p> <p>_____ (diplomun nömrəsi, verildiyi tarix)</p> <p>Elmlər doktoru: _____ (ixtisasın şifri və adı, elm sahəsi)</p> <p>_____ (diplomun nömrəsi, verildiyi tarix)</p>	
<p align="center"><b>İddiaçı:</b></p> <p align="center">_____ (imza)</p>	

Tarix

Aşağıdakı cədvəl AAK-da doldurulur:

Attestasiya işinin AAK-a daxil olduğu tarix:	Attestasiya işinin nömrəsi:
AAK Rəyasət Heyəti və ya Kollegiyasının qərarı: _____ (tarix) _____ (protokol nömrəsi)	Şəhadətnamənin nömrəsi:

Qeyd:

1. Qeydiyyat vərəqi iddiaçı tərəfindən doldurulur;
2. Qeydiyyat vərəqi kağız və elektron daşıyıcıda təqdim olunur.

\_\_\_\_\_dərç olunmuş elmi və t dris-metodiki iřlərinin  
(iddiaçının elmi d r cəsi, elmi adı, adı, atasının adı, soyadı)

### SİYAHISI

Sıra n�mrəsi	İřin tam adı	İřin n�v� (elmi v� t�dris- metodiki iřl�r)	İřin �ap v� ya d�rc olunduęu n�řrin adı, yeri	Elmi n�řrin tarixi	Elmi n�řrin n�mrəsi	İřin h�cmi (iřar� sayı) v� s�hifəsi	H�mm��llif	Elmi n�řrin daxil olduęu beyn�lxalq x�las�lendirm� v� indekslem� sistemlərinin adı (internetd�ki m�nb�nin linki g�st�rilm�kl�)
1								
2								
3								

M  llif

\_\_\_\_\_  
(imza)

\_\_\_\_\_  
(adı, atasının adı, soyadı)

Qeyd:

“İřin n v ” s tunundakı m lumatlar xronoloji qaydada ařaęıdakı ardıcillıq g zl nilm kl  t rtib edilir:

- elmi iřl r (elmi m qal , konfrans materialı, tezis, monoqrafiya, kitab, patent v  s.);
- t dris-metodiki iřl r (d rslik, d rs v saiti, metodik v sait, proqram v  s.).

\_\_\_\_\_xarici ölkədə verilmiş elmi ad haqqında sənədin  
(iddiaçının adı, atasının adı, soyadı)

nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınmasına dair attestasiya işində

olan sənədlərin

**S İ Y A H I S I**

Sıra nömrəsi	Sənədin adı	Vərəqlərin sayı	Sənədlərin başlanğıc səhifəsi
1.			
2.			
3.			

İddiaçı \_\_\_\_\_  
(imza) (adı, atasının adı, soyadı)

Tarix

Sənədlərin Azərbaycan Respublikasının Prezidenti  
yanında Ali Attestasiya Komissiyasına göndərildiyi tarix \_\_\_\_\_  
(gün) (ay) (il)

Qeyd:

Siyahıdakı sənədlər "Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin Siyahısı"na uyğun ardıcılıqla sıralanır və vərəqlərin üz səhifələri qələmlə nömrələnir.



## İDDİAÇININ ŞƏXSİ MƏLUMAT VƏRƏQİ

Soyadınız \_\_\_\_\_

Adınız \_\_\_\_\_

Atanızın adı \_\_\_\_\_

Əvvəlki soyadınız  
(dəyişmişinizsə, nə vaxt) \_\_\_\_\_

Doğulduğunuz tarix (gün, ay, il)  
və yer (ölkə, şəhər, rayon,  
qəsəbə, kənd) \_\_\_\_\_

Cinsiniz \_\_\_\_\_

Vətəndaşlığınız  
(dəyişmişinizsə, nə vaxt) \_\_\_\_\_

Ağ fonda  
rəngli  
fotoşəkil  
  
(40 mm x 60 mm)

### Ali təhsiliniz

Ali təhsil müəssisəsinin adı, fakültə	Təhsil dövrü		Təhsil haqqında sənəd üzrə ixtisasınız və peşəniz	Təhsil haqqında sənədin nömrəsi, verildiyi tarix (gün, ay, il)
	daxil olduğunuz tarix	bitirdiyiniz tarix		

### Əlavə təhsiliniz (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak)

Təhsil müəssisəsinin adı	Təhsil dövrü		Təhsil proqramının adı (istiqaməti)	Müvafiq təhsil sənədlərinin (diplom, sertifikat, arayış və s.) nömrəsi, verildiyi tarix (gün, ay, il)
	daxil olduğunuz tarix	bitirdiyiniz tarix		

### Elmi dərəcə və elmi adınız

Elmi dərəcə, elmi ad (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)	Diplomun, attestatın nömrəsi	Verildiyi tarix	Harada və kim tərəfindən verilmişdir

Hansı xarici dilləri bilirsiniz və nə dərəcədə	Dillər		Bilmə dərəcəsi (zəif, yaxşı, sərbəst)	





Əmək (peşə) fəaliyyəti ilə bağlı konfrans, seminar və s. tədbirlərdə iştirakınız \_\_\_\_\_

\_\_\_\_\_

\_\_\_\_\_

Dövlət təltifləriniz və mükafatlarınız, fəxri adlarınız (nə vaxt və nə ilə təltif edilmisiniz)

\_\_\_\_\_

\_\_\_\_\_

Hərbi xidmətə münasibətiniz, hərbi rütbəniz və verildiyi tarix (gün, ay, il) \_\_\_\_\_

\_\_\_\_\_

Cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə \_\_\_\_\_

\_\_\_\_\_

Əlavə etmək istədiyiniz məlumat \_\_\_\_\_

\_\_\_\_\_

\_\_\_\_\_

Şəxsiyyət vəsiqənin seriyası, nömrəsi \_\_\_\_\_

\_\_\_\_\_

Qeydiyyatda olduğunuz ünvan və ev telefonunuz \_\_\_\_\_

\_\_\_\_\_

Faktiki yaşadığınız ünvan və ev telefonunuz \_\_\_\_\_

\_\_\_\_\_

İş tel.: \_\_\_\_\_ Mob.tel.: \_\_\_\_\_

Elektron poçt ünvanınız \_\_\_\_\_

\_\_\_\_\_

\_\_\_\_\_20\_\_\_\_il  
tarix

\_\_\_\_\_ şəxsin imzası

Qeyd:

1. Yaxın qohumlar haqqında qeyd yazılarkən işləməyən və vəfat etmiş şəxslərin sonuncu iş yerləri və vəzifələri göstərilməlidir. Yaxın qohumların tələbə, məktəbli, azyaşlı olduğu və ya heç vaxt işləmədiyi hallarda, bu barədə müvafiq qeyd iş yeri və vəzifə bölməsində aparılmalıdır.
2. Şəxs məlumatları düzgün doldurulmalı və sonrakı bütün dəyişikliklər haqqında dissertasiya şurasına (sənədləri Ali Attestasiya Komissiyasında olduqda Komissiyaya) məlumat verməlidir.
3. İddiaçının şəxsi məlumat vərəqi əsas iş yerində (işləməyənlər üçün işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində) möhürlə təsdiq olunmalıdır.